

Hafız Eldəniz oğlu QULİYEV
doktorant, Azərbaycan Dövlət İqtisad Universiteti,
Azərbaycan Respublikası Vergilər Nazirliyi

AZƏRBAYCANDA KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN İNKİŞAFININ BÜDCƏ GƏLİRLƏRİNİN ŞAXƏLƏNDİRİLMƏSİNDƏ ROLU

Xülasə

Məqalədə büdcə gelirlərinin şaxələndirilməsi kiçik və orta sahibkarlığın (KOS) inkişafı fonda tədqiq edilmişdir. Azərbaycan iqtisadiyyatında büdcə gelirlərinin şaxələndirilməsinin vacibliyi qiymətləndirilmiş və KOS-ların inkişafının iqtisadiyyata və büdcə gelirlərinin artımına müsbət təsiri araşdırılmışdır. KOS subyektlərinin Azərbaycan iqtisadiyyatında mövcud vəziyyəti, o cümlədən makroiqtisadi göstəricilərdə payı və dövlət tərəfindən onların təşviqi ilə əlaqədar görülen işlər təhlil olunmuşdur. KOS-ların inkişafının təmin edilməsində əsas amillərdən hesab olunan maliyyə resurslarına çıxışı qiymətləndirilmişdir. Yekun olaraq, büdcə gelirlərinin şaxələndirilməsi məqsədi ilə KOS-ların inkişafına dair bir neçə təkliflər verilmişdir.

Açar sözlər: büdcə gelirlərinin şaxələndirilməsi, neftdən asılılıq, kiçik və orta sahibkarlıq, vergi gelirləri, büdcə xərcləri, maliyyə resurslarına çıxış.

Giriş

Son dövrlərdə dünya əmtəə bazarında baş vermiş telatümlər fonunda neftin qiymətinin kəskin volatillikləri Azərbaycan iqtisadiyyatı üçün hoyocan tobili çalmış və dövlət maliyyəsində fiskal risklər yaratmışdır. Belə ki, 2014-cü ildən başlayaraq neftin qiymətinin əhəmiyyətli dərəcədə azalması ölkənin əsas makroiqtisadi göstəricilərinə ciddi şəkildə təsir etmiş və 2015-ci ilin fevral və dekabr aylarında iki ardıcıl devalvasiya baş vermişdir. Nəticə cütarlıq, 1995-ci ildən bu günə qədər ilk dəfə 2016-ci ildə ümumi daxili məhsulda (ÜDM) 3.1% azalma müşahidə olunmuşdur.

Neftdən asılılığın aradan qaldırılması fonunda büdcə gelirlərinin şaxələndirilməsi konsepsiya-si qeyri-neft sektorunun inkişaf ctdirilməsi, vergitutma bazasının genişləndirilməsi, habelə gelirlərin sabitliyinin temin edilməsi istiqamətində dövlətin strateji inkişaf hədəfinə çevrilmişdir. Bunu-nla əlaqədar olaraq, büdcə gelirlərinin müxtəlif mənbələr hesabına təmin olunması və dayanıqlı iqtisadi inkişafa nail olmaq məqsədilə Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) təşviqi vacib məsələdir.

Azərbaycanda KOS-ların inkişafı ona görə vacibdir ki, onlar iqtisadiyyatın müxtəlif sektorlarında və sub-sektorlarında əlavə dəyər zənciri yaradaraq vergitutma horizontunu genişləndirmək-lə büdcə gelirlərini vahid kanal vasitəsi ilə deyil, müxtəlif mənbələr hesabına təmin edə bilər. Müxtəlif sektorlardan və sub-sektorlardan vergilər yolu ilə büdcəyə daxil olmuş vəsaitlər büdcə gelirlərinin həm şaxələndirilməsinə, həm də sabitliyinin formallaşmasına zəmin yaratmış olar.

Məlumdur ki, KOS-lar iqtisadi inkişafin, məşğulluğun və innovasiyanın mənbəyi hesab olunur [7]. İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatına (İƏİT) üzv ölkələrdə sahibkarlıq subyektlərinin 99%-ni KOS-lar təşkil etməklə məşğulluğa 60%, Ümumi Daxili Məhsulda (ÜDM) 50-60% əlavə dəyər yaratmaqla töhfə verir [10]. İnkışaf etməkdə olan ölkələrdə isə KOS-un məşğulluğda payı 45%, ÜDM-də 33% təşkil edir [8]. Bundan başqa, dünya ölkələri üzrə araşdırimalara əsasən adam-başına düşən ÜDM-in yüksək olduğu ölkələrdə KOS-ların ÜDM və məşğulluğda payı da yuxarı göstəriciyə malik olur [6].

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən 2017-ci ildə Azərbaycanda KOS-ların məhsul buraxılışında və məşğulluğda payı müvafiq olaraq 6% və 21% təşkil etmişdir [17]. İnkışaf etmiş və inkişaf etməkdə olan ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatında KOS-ların payının aşağı olması bu sahənin inkişaf etdirilməsini şərtləndirmişdir.

Azerbaycanda KOS-ların makroiqtisadi göstəricilərdə payının aşağı olması, mədənçixarma sənayesinin payının emal sənayesinə nəzərən kifayət qədər yüksəkliyi, qeyri-neft emal sənayesi üzrə məhsullara olan tələbin əsasən idxlə vasitesilə qarşılıqlılaşması, habelə istehlak bazarının ÜDM-də çökisinin yüksək olması dövlətin vergitüntü bazasında istehlak vergilərinin (ÖDV və aksiz) mövcud xüsusi çökisini və daxilolma potensialını formalasdırılmışdır. Daha dəqiq desək, iqtisadiyyatın istehlak yönümlülüyü dövlət büdcəsinin vergi daxilolmalarında əlavə dəyər vergisinin və aksiz vergisinin payının çox olmasına səbəb olmuşdur. Son 10 ilin orta göstəricisine əsasən istehlak vergilərinin payı büdcənin vergi daxilolmalarında 45% təşkil etmişdir. Lakin, sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti əhatə edən gəliri, muzdu işlə əlaqədar gəliri, habelə vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirləri əhatə edən fiziki şəxslərin gəlir vergisi büdcənin vergi daxilolmalarının son 10 ilde ortalama 11%-ni formalasdırılmışdır [17].

İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatına (İTİT) üzv ölkələrdə 2017-ci ilin orta göstəricisində əsasən fiziki şəxslərin gəlir vergisinin ümumi vergi daxilolmalarında payı 24% təşkil edir. Hətta Danimarka, Avstraliya, ABŞ, Yeni Zelandiya və Kanadada fiziki şəxslərin gəlir vergisi büdcənin vergi daxilolmalarının müvafiq olaraq 53%, 41%, 40%, 37%, 36%-ni formalasdırır. Bundan başqa, 2017-ci ilin orta göstəricisine əsasən İTİT-ə üzv ölkələrdə istehlak vergiləri büdcənin vergi daxilolmalarında 32,4% paya malik olmuşdur [11]. Göründüyü kimi, İTİT-ə üzv ölkələrdə fiziki şəxslərin gəlir vergisinin ümumi büdcə daxilolmalarında payı Azərbaycanla müqayisədə kifayət qədər yüksək, istehlak vergilərinin payı isə aşağı olmuşdur.

Qeyd etmək lazımdır ki, Azərbaycanın dövlət büdcəsində vergi növləri üzrə ən yüksək paya malik olan ÖDV həm də ən yüksək volatillik əmsalına sahibdir. Ümumi büdcə daxilolmalarında az payı olan fiziki şəxslərin gəlir vergisi isə digər vergi növləri ilə müqayisədə ən aşağı volatiliyyət malikdir [1].

KOS-ların iqtisadiyyatda rolü

KOS-lar iqtisadi səmərəliliyin təmin edilməsində, inklüziv inkişafda və qlobal çağırışlara uyğunlaşmaqdə əsas rol oynayır. KOS-ların inkişafı məşğulluğun təmin olunmasında, innovasiyada və rəqabətdə müsbət təsire malikdir [9].

Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə KOS-ların məşğulluqdə payı iri sahibkarlıq subyektləri ilə müqayisədə daha çoxdur [3]. Avropa İttifaqına üzv ölkələrdə 2002-2010-cu illər üzrə 85% ümumi məşğulluğun artımı KOS-ların payına düşür. Həmin ölkələrdə KOS-lar və iri sahibkarlıq subyektləri üzrə illik məşğulluğun artımı müvafiq olaraq 1% və 0.5% təşkil etmişdir [2].

Qlobal dəyər zəncirinin inkişafı və rəqəmələnmiş texnologiyaların biznesin bütün sahələrinə tətbiqi fonunda qlobal ticaret platformasında baş verən dəyişikliklər KOS-ların qlobal iqtisadiyyata integrasiyası üçün yeni imkanlar yaradır. KOS-ların çevikliyi nəticəsində bazarın dəyişən tələblərinə və istehlakçıların zövqünə uyğun qısa müddətə fərqli məshhular istehsal etmə bacarığı onların iri sahibkarlıq subyektləri ilə müqayisədə rəqabət üstünlüyü səbəb ola bilər [9].

KOS-lar qlobal dəyər zəncirinə istehsalın bütün mərhələlərini keçib hazır məhsul yaratmaq əvvəzinə hər hansı seqment üzrə aralıq məhsul istehsal edərək integrasiya edə bilirlər. Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyanasına (ASEAN) üzv ölkələrdə KOS-ların ixracda aralıq məhsul istehsalı üzrə payı iri sahibkarlıq subyektləri ilə müqayisədə nisbətən çoxdur. Taylandın ixracında digər üzv ölkələrlə müqayisədə aralıq məhsul əsərsizləri daha yüksəkdir. Belə ki, bu ölkədə KOS-ların və iri sahibkarlıq subyektlərinin ixracda aralıq məhsul istehsalı müvafiq olaraq 16% və 6% əlavə dəyər yaradır [5].

2015-ci ilin məlumatlarına əsasən İTİT üzvü ölkələrdə ümumi ixracın 40-50%-ə qədərini KOS-lar təşkil etmişdir. Ümumi ixracda KOS-ların payının məşğulluq və ÜDM-də yaratdığı əlavə dəyərden nisbətən az olması sənaye sektorunda KOS-ların payının az olması ilə əlaqəlidir. Belə ki, İTİT ölkələrində iri sahibkarlıq subyektləri sənaye sektorunu üzrə KOS-lardan daha çox məhsul ixrac edirlər [10].

İTİT-ə üzv ölkələrdə KOS-lar ticarət və tikinti sektorunda sənaye sektoruna nəzərən məşğulluğa daha çox töhfə verirlər. Sənaye sektor intensiv kapital və ixtisaslaşmış əmək yönümlü olduğuna görə KOS-ların bu sektor üzrə məşğulluqdə payı nisbətən aşağıdır [10].


KOS subyektləri miqyasına, fəaliyyət illərinə, habelə biznes modelinə, fəaliyyət profilinə və sahibkarların ambisiyalara görə çoxşaxəlidir [9]. KOS-ların bir çox parametrlər üzrə müxtəlifliyi, fərqli ideyaları və innovativ yanaşmaları bazarada rəqabəti təşviq edir ki, bu da iqtisadiyyatın müxtəlif sektorlarında davamlı inkişafı şörtləndirir.

KOS-ların özəl sektorda inkişaf etdirilməsi və ya payının yüksəldilməsi dövlət sektorunun əhatə dairesinin azaldılmasına töhfə verir. Belə ki, KOS-ların inkişafı məşğulluğu dövlət sektorundan özəl sektora yönəldə biler və nəticə etibarilə büdcədən maliyyələşmə azalaraq dövlətin maliyyə yükü yüngüləşər. Bundan başqa, dövlətin əsası investisiya xərclərinin azaldılmasında KOS-ların inkişafının rolü ola bilər.

Büdcə gəlirlərinin şaxələndirilməsinin vacibliyi

Neft gəlirlərinin artımı ilə əlaqədar 2005-ci ildən Azərbaycan iqtisadiyyatı genişlənməyə başlamışdır. Bu dövrdən sonra dövlətin vergi gəlirləri ilə büdcə xərcləri arasında fərq və ya deficit əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli səviyyədə artmışdır. Nəticədə yaranmış deficit Dövlət Neft Fondundan transferler hesabına aradan qaldırılmışdır.

Orafik 1. Dövlət büdcəsinin gəlirləri, xərcləri, vergi gəlirlərinin illər üzrə dinamikası (mlrd manat)



Orafik DSK məlumatları əsasında müəllif tərəfində hazırlanmışdır.

Orafik 1-dən göründüyü kimi, 2005-ci ilə qədər dövlətin vergi gəlirləri ilə büdcə xərcləri arasında fərq əhəmiyyətli səviyyədə deyil. Daha dəqiq desək, 1995-2004-cü illəri əhatə edən 10 il ərzində dövlət büdcəsinin xərcləri 7,9 mlrd manat, büdcənin vergi gəlirləri isə 6,3 mlrd manat təşkil etməklə cəmi 1,6 mlrd manat kəsir (defisit) yaranmışdır. 2005-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatının fiskal ekspansiyası baş verir və dövlətin vergi gəlirləri ilə büdcə xərcləri arasında fərq əhəmiyyətli səviyyədə artmağa meyillənir. Nəticə etibarilə, büdcə xərcləri ilə vergi gəlirləri arasında böyük "gap" yaranır və bu boşluq Dövlət Neft Fondundan transferler hesabına bağlanır. Belə ki, 2005-2019-cu illərdə dövlət büdcə xərcləri 216,8 mlrd manat, vergi gəlirləri 105,4 mlrd manat təşkil etməklə 111,4 mlrd manat kəsir yaranmış və bu kəsirin 106,4 mlrd manatı və ya 96%-i Dövlət Neft Fondundan köçürmələr vasitəsilə aradan qaldırılmışdır.


Qeyd olunan dövrə vergi gelirləri 6 dəfə, büdcə xərcləri 12 dəfə artmış və fiskal göstəricilər arasında qeyri-proporsionallıq yaranmışdır.

Dövlətin vergi gelirləri ilə büdcə xərcləri arasında kəsirin yüksək olduğunu nəzərə alsaq Azərbaycanda KOS-ların inkişafı iqtisadiyyatın müxtəlif sektorları üzrə rəqabət mühiti yaratmaqla büdcənin vergi gelirlərinin artımında müstəsna əhəmiyyəti olar və nəticədə kəsirin azalmasına töhfə verer.

DSK tərəfindən büdcənin vergi növləri üzrə daxilolmaları göstəriləs də KOS-ların həmin vergi növləri üzrə daxilolmalardakı payı dərc olunmur. Lakin, Azərbaycanda KOS-ların ÜDM və məşğulluqda xüsusi çökisinin az olduğunu nəzərə alsaq, KOS-ların nəticə etibarilə vergi daxilolmalarında payının da aşağı səviyyədə olduğunu ehtimal edə bilərik. Belə olan halda, KOS-ların iqtisadiyyatın sektorları üzrə təşviqi və inkişaf etdirilməsi büdcə daxilolmalarının potensial artımını təmin etmiş olar.

Azərbaycanın sənaye istehsalının strukturunda mədənçixarmanın emal sənayesinə nəzərən yüksək olması KOS-ların emal sənayesində inkişaf üçün geniş imkan yaradır. Qrafik 2-dən göründüyü kimi medənçixarma sənayesi 2005-ci ildən sonra sənayenin strukturunda genişlənməyə başlamış və emal sənayesini məhdudlaşdırılmışdır.


Qrafik 2.

Sənaye istehsalının sahə strukturu [%]

Qrafik DSK məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.

Emal sənayesinin tərkibində neft məhsullarının istehsalını nəzərə almasaq emal sənayesi ümumi sənayedə daha aşağı paya malik olar. Müsbət haldır ki, qida məhsullarının istehsalı 2012-ci ildən başlayaraq əvvəlki illərlə müqayisədə nisbətən artmışdır. Geyim istehsalı, toxuculuq sənayesi, tütün məmulatlarının istehsalı, tikinti materiallarının istehsalı, habelə kimya sənayesinin və içki istehsalının ümumi sənayedə xüsusi çökisi hələ də aşağı səviyyədədir. KOS-ların emal sektoruna cəlb edilməsi və bu səkkordə fəaliyyətlərinin təşviqi büdcənin vergi gəlirlərinin artırılmasına və şaxəlendirilməsinə töhfə vermiş olar.

Qrafik 3.

Emal sənayesinin tərkibi [%]


Qrafik DSK məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.

Azərbaycanda kiçik və orta sahibkarlığın mövcud vəziyyəti


Hal-hazırda Dövlət Statistika Komitəsi tərəfindən dərc olunan KOS-lara aid göstəricilər 2015, 2016, 2017-ci illəri əhatə edir. Dərc olunan məlumatlar 2015-ci il 5 iyun tarixli 215 nömrəli Nazirlər Kabinetinin qərarı ilə "İri, orta və kiçik sahibkar meyarları" əsasında hazırlanmışdır [17].

Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə "Mikro, kiçik, orta və iki sahibkarlıq subyektlərinin bölgüsü meyarları" təsdiq edilsə də, son meyarlar əsasında DSK tərəfindən məlumatlar hələ buraxılmamışdır.

Qrafik 4. KOS-ların məhsul buraxılışında və əlavə dəyərdə payı [%]




Qrafik 5. KOS-ların məşğulluqda payı [%]



Qrafik 4 və 5 DSK-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.

Göründüyü kimi, Azərbaycanda KOS-ların məhsul buraxılışında və əlavə dəyərdə payı 10%-dən aşağıdır. KOS-ların ümumi məşğulluqda payı isə 21%-ə qədərdir. 2017-ci ildə KOS-ların məşğulluqda payı əvvəlki illərlə müqayisədə nisbətən artmışdır.

Qrafik 6.
İqtisadi fəaliyyət növləri üzrə KOS-ların məhsul buraxılışında payı, 2017 [%]



Qrafik DSK-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.

Qrafik 6-dan görsəndiyi kimi, turistlərin yerləşdirilməsi və ictimai işədə KOS-ların məhsul buraxılışında payı digər iqtisadi fəaliyyət növləri ilə müqayisədə daha yuxarı səviyyədədir. Belə ki, qeyd olunan iqtisadi fəaliyyət növü üzrə KOS-ların payı 49% təşkil edir. İqtisadi fəaliyyətin təhsil və səhiyyə sahəsində KOS-ların payı 30%-dən yuxarıdır. Kənd və meşə təsərrüfatında, habelə sənayede KOS-ların payı 2% olmuşdur.

DSK-nin hesablarında KOS-ların ixracda payı göstərilməsə də, Azərbaycan Respublikasında KOS səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsində qeyd olunur ki, KOS subyektlərinin ixracda xüsusi çəkisi çox aşağıdır. Bundan başqa, Strateji Yol Xəritəsine əsasən Azərbaycanda 2025-ci ilədək KOS-un ÜDM-də və məşğulluqda payının müvafiq olaraq 35 və 40 faizə, ölkənin qeyri-neft ixracında payının ise 25 faizə, 2025-ci ildən sonrakı dövrde KOS-un ÜDM-də və möşğulluqda payının müvafiq olaraq 60 və 70 faizə, habelə xarici ticarətdə KOS-un payının 40 faizə çatdırılması hədəflənir [22].

Azərbaycan iqtisadiyyatında KOS-ların payının aşağı olması və KOS-ların iqtisadi inkişafına potensial töhfəsinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnnişafı Agentliyi (KOBLA) yaradılmışdır. Sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən xidmətlərin vahid məkanda və koordinasiyalı formada həyata keçirilməsi məqsədilə KOBLA tərəfində Kiçik və orta biznes (KOB) evləri təşkil olunmuşdur. KOB evlərinin məqsədləri sahibkarlıq subyektlərinə operativlik, şəffaflıq və nəzakətlilik prinsiplərinə uyğun vahid məkanda əlaqələndirilmiş şəkildə "G2B" (dövlət-biznes) və "B2B" (biznes-biznes) xidmətlərinin göstərilməsidir [18].

Sahibkarlara Bakıda və regionlarda dəstək məqsədilə istenilən sahə üzrə məlumatlar və məshəhətlər əldə etmək üçün KOBLA-nın tərkibində "KOB Dostu" fəaliyyətə başlamışdır. Belə ki, "KOB dostu" sahibkarlıq subyektlərinin təsərrüfat fəaliyyətlərinə maliyyə mənbəyi tapmaqdə dəstək verir. "KOB Dost"-lارının fəaliyyətinin digər istiqaməti KOB-ların hüquqlarının müdafiəsi istiqamətindədir. Bundan başqa, sahibkarlıq subyektləri ilə mütəmadi təmasda olan "KOB Dost"-lari onların inkişaf ehtiyaclarını sorğular və monitorinqlər vasitəsilə tədqiq edirlər [18].

Müsətət həldir ki, 2018-ci ildə "Dövlət satınalmaları haqqında" Qanuna dəyişiklik edildikdən sonra mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirak imkanları genişləndirilib. Belə ki, satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dolları ekivalente və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) dövlət satınalmaları yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir [16].

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Fərmanı ilə Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqəbatqabiliyyəti istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırılmalarına dövlət dəstəyi göstərilməsi qaydası təsdiq edilmişdir. Qaydalara əsasən KOBLA tərəfindən hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği 20 000 (iyirmi min) manatdan artıq ola bilməz. Mikro sahibkarlıq və kiçik sahibkarlıq subyektlərinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin müvafiq olaraq 80% və 50%-i maliyyələşdirilir, qalan hissəsi isə müraciət edən subyektlər tərəfindən ödənilir. Orta sahibkarların müraciəti əsasında tolimlorın və seminarların ödönəsiz keçirilməsi nəzərdə tutulmuşdur [18].

KOS-ların ölkə iqtisadiyyatında payının artırılması üçün əsas amillərdən biri də yüksək ixtisaslı kadr potensialının olmasıdır. Bununla əlaqədar olaraq, Azərbaycanda peşə təhsilinin inkişafının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətin təmin edilməsi haqqında" 2016-ci il 20 aprel tarixli 869 nömrəli Fermanına müvafiq olaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmışdır [16].

Azərbaycanda KOS-ların inkişafını təmin etmək məqsədilə mikro sahibkarlıq subyektləri üçün sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizi, habelə kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən azad edilmişdir. Bundan başqa, KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədile texnika və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad edilmişdir [15].

KOB klasterin iştirakçısı olan fərdi sahibkarın (hüquqi şəxsin) KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin (mənfəətin) kapital xarakterli xərclərin çökülməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad olunmuşdur. Bundan başqa, "Startap" şəhadətnaməsi əldə etmiş mikro və ya kiçik sahibkarlıq subyektlərinin innovasiya fəaliyyətindən əldə etdikləri gəlirləri (mənfəətləri) 3 il müddətinə vergidən azad edilmişdir [15].

KOS-ların maliyyə resurslarına çıxışı

KOS-lar global iqtisadiyyatda əhəmiyyətli paya malik olsalar da, maliyyə resursları ilə təmin olunmada, xüsusilə inkişaf etməkdə olan ölkələrdə məhdudiyyətlərlə üzləşirlər ki, bu da onların inkişafına mənfi təsir göstərir. Belə ki, KOS-ların maliyyə riskləri banklar tərəfindən yüksək qiymətləndirilir və onlara təqdim olunan maliyyə vəsaitlərinin xərcləri aşağı olmur. Diger tərəfdən KOS-lara teklif olunan mikro kreditlər onların kapitala tələblərini tam şəkildə qarşılımır və nəticədə KOS-lar üçün maliyyə resursları iri sahibkarlıq subyektləri ilə müqayisədə əlçatmaz olur [13].

Aşağı gəlirli ölkələrin maliyyə resurslarına çıxış mehdudiyyətləri yüksək gəlirli ölkələr qrupu ilə müqayisədə daha yuxarı səviyyədədir. Dünya Bankının araşdırılmalarına əsasən aşağı gəlirli

ölkələr qrupunda 20-99 nəfər işçisi olan 43% sahibkarlıq subyektləri maliyyə resurslarına əlçatmazlığı cari əməliyyatlarında əsas manec kimi qiymətləndirirlər. Yüksək gəlirlili ölkələr qrupunda isə həmin meyarlara uyğun gələn sahibkarlıq subyektlərinin 11%-i maliyyə vəsaitlərinin məhdud olmasını cari fəaliyyətlərinin əsas problemi kimi görürər [12].

Beynəlxalq Maliyyə Korporasiyası inkişaf etməkdə olan ölkələrdə mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinin maliyyə resurslarına çatışmazlığını müəyyən etmek məqsədi ilə 128 ölkə üzrə onların maliyyə resurslarına olan tələb və teklifini qiymətləndirmişdir. Qiymətləndirmə nəticəsində həmin ölkələr üzrə MKOS-ların maliyyə resurslarına təlebi 8.9 trilyon \$ (ABŞ dolları), kredit teklifi 3.7 trilyon \$ təşkil etməklə 5.2 trilyon \$ miqdardında maliyyə çatışmazlığı ehtimal olunur ki, bu da həmin ölkələr üzrə ÜDM-in 19%-ni təşkil edir. Bundan başqa, tədqiqat nəticəsində məlum olmuşdur ki, 128 ölkə üzrə 65 milyon MKOS-un və ya bütün sahibkarlıq subyektlərinin 40%-nin kredit resurslarına çıxışında tam və ya qismən şəkildə məhdudiyyət mövcuddur [4].

Inkişaf etməkdə olan ölkələrdə MKOS subyektlərinin bölgüsünü mikro və KOS üzrə ayıraq 5.2 trilyon dollarlıq maliyyə çatışmazlığının 0.7 trilyon dolları mikro müəssisələrin (14%), 4.5 trilyon dolları (86%) isə KOS-ların payına düşür. Mikro və KOS subyektləri üzrə maliyyə çatışmazlığı ümumi tələbin müvafiq olaraq 81 və 56%-ni təşkil edir. Bu isə onu göstərir ki, mikro sahibkarlıq subyektləri KOS-larla müqayisədə daha çox maliyyə əlçatmazlığı ilə üzşərlər [4].

Beynəlxalq Maliyyə Korporasiyasının 128 ölkə üzrə apardığı tədqiqatda Azərbaycanda 2017-ci ildə 6.8 mlrd ABŞ dolları və ya ÜDM-in 13%-i miqdardında MKOS-ların maliyyə resurslarına çatışmazlığı ehtimal olunur [4].

Dünya Bankının araşdırılmalarına əsasən 2014-cü ildə Azərbaycanda fəaliyyət göstərən MKOS-ların 51%-i maliyyə resurslarına çıxışlarının qeyri-adekvat olmasını kommersiya fəaliyyətləri nə əsas manec kimi qiymətləndirirlər. MKOS-ların üçdə ikisində bank hesabları mövcud olsa da yalnız 14%-i kredit və ya kredit xətləri ilə təmin edilib [14].

Həmin hesabatda göstərilir ki, banklar tərəfindən teklif olunan yuxarı faiz dərəcələri, yüksək girov tələbləri, kredit prosedurlarının çoxluğu və qisamüddətli kredit şərtləri MKOS-ların maliyyə resurslarına çıxışını məhdudişdirir əsas amillərdəndir [14].


Azərbaycanda KOS-ların maliyyə resurslarına çıxışını məhdudişdirir digər səbəb banklar tərəfindən kreditlər verilərkən təminat qismində daşınmaz əmlaka üstünlük vermələridir. Strateji Yol Xəritəsində qeyd olunur ki, Azərbaycanda KOS subyektlərinin aktivlərinin cəmi 22 faizini torpaq və daşınmaz əmlak, 34 faizini debitor borclar, 44 faizini isə maşın və avadanlıqlar təşkil edir. Kreditorların qəbul etdiyi girovların isə 73 faizi torpaq və daşınmaz əmlak, cəmi 27 faizi isə daşınar əmlakdır. Bu isə sahibkarların maliyyə çıxışlarına ciddi şəkildə məhdudiyyət yaradır [22].

Azərbaycanda KOS-ların maliyyələşməsinin 71%-i daxili maliyyələşməyə, 28%-i banklar tərəfindən verilən kreditləre əsaslanır. Faktorinq, lizing və digər maliyyələşmə alətləri Azərbaycanda KOS-ların maliyyələşməsində 1% təşkil edir [14].

"Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmiləşdirilməsi haqqında" 2018-ci il 31 iyul tarixli Fərman ilə Sahibkarlığa Kümək Milli Fondu ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkışafı Fondu publik hüquqi şəxsi yaradılıb. Güzəştli kreditlərdən daha səmərəli istifadə etmək, sahibkarların güzəştli maliyyə resurslarına çıxışını asanlaşdırmaq məqsədilə Sahibkarlığın İnkışafı Fondu kreditlərinin illik faiz dərəcəsi 6%-dən 5%-ə endirilmişdir [20].

Sahibkarlığın İnkışaf Fondu xətti ilə verilmiş kreditlərin məbləği 2002-ci ildən (fəaliyyətə başladığı tarix) 2019-cu ilin III rübüne qədər 2,4 milyard və ya orta illik 133 mln manat təşkil etmişdir.

Orafik 7. Sahibkarlığın İnkışaf Fondu tərəfindən verilmiş kreditlərin illər üzrə dinamikası (mln manat)



Orafik Sahibkarlığın İnkışaf Fondu məlumatları əsasında müəllif tərəfində hazırlanıb.

KOS-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dəstək xarakterli 2017-ci ildə İpoteka Fondu bazasında İpoteka və Kredit Zəmanət Fondu (Fond) yaradılmışdır. Zəmanət mexanizmi şərtlərinə görə zəmanətin kreditə nisbəti 15%-dən az, 75%-dən çox olmamalıdır. Fondu daxili qaydalarına əsasən girovun kredita nisbəti minimum 80% olmalıdır. Fondu zəmanət mexanizmi çərçivəsində təqdim etdiyi subsidiya 10%-ə qədərdir. Yeni kommersiya bankları tərəfindən kiçik və orta sahibkarlara təqdim edilən 18%-lik biznes kreditinə sahibkar 10% subsidiya alaraq illik kredit faizini 18%-dən 8%-ə endirə bilər. Lakin, subsidiya əldə etmiş sahibkar girovun kreditə nisbotindən asılı olaraq Fonda 0,33% və 2,8% aralığında illik komissiya ödəyir. Fondu yüksək girov şərtləri və əlverişli olmayan faiz dərəcələri nəticəsində 2017-ci ildən indiyə qədər cəmi 47 milyon manat zəmanət mexanizmi çərçivəsində kredit verilmişdir [19].

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkışaf Agentliyi aqrar inkişaf layihələrinə güzəştli kreditlərin verilməsini təmin edir. Agentlik vasitəsilə 2007-ci ildən etibarən 155 milyon və ya orta illik 13 milyon manatlıq güzəştli kredit verilib. Güzəştli kreditlər 5 il müddətinə illik maksimum 7%-le verilir və irihəcmli kreditlər üçün kredit müddətinin ilk iki ilində yalnız faiz məbləği dərc olunmadığına görə hansı həcmində kreditlərin verilməsi məlum deyil.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində foaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqini, eləcə də elmi-tedqiqat işlərinin genişləndirilməsinə dəstəkləmək məqsədilə sahibkarlıq subyektlərinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkışafı Dövlət Fondu vasitəsilə 3, 5, və 10 illik güzəştli kreditlər verilir [18]. Lakin, Fond tərəfindən sahibkarlıq subyektlərinə verilmiş kreditlərin məbləği dərc olunmadığına görə hansı həcmində kreditlərin verilməsi məlum deyil.

Dünya Bankının araşdırılmalarında qeyd olunur ki, Azərbaycanda MKOS-ların maliyyə resurslarına çıxışlarını dəstəkləmək istiqamətində bir neçə dövlət proqramları olsa da MKOS-ların yalnız 5.1%-i dövlət proqramlarına müraciət etmiş və yalnız 1.7%-i bu dəstəkdən yararlana bilmədir [14].

Nəticə və müzakirələr

2005-ci ildən başlayaraq Azərbaycanda dövlətin vergi gəlirləri ilə büdcə xərcləri arasındaki fərq əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli səviyyədə artmağa başlamış və bir müddət sonra böyük "gap" yaratmışdır. Vergi gəlirləri ilə dövlət büdcəsinin xərcləri arasındaki uyğunsuzluq

Dövlət Neft Fondundan transferlər hesabına aradan qaldırılmışdır. Post-neft dövründə neftdən asılılığın aradan qaldırılması və ya azaldılması məqsədilə bütçə gəlirlərinin şaxələndirilməsi dövlətin fiskal göstəriciləri arasında kəsiri azalda bilər.

Nəzərə alsaq ki, KOS-lar dayanıqlı və uzunmüddətli iqtisadi inkişafın mənbəyi hesab olunur, o cümlədən məşğulluq, ÜDM və digər makroiqtisadi göstəricilərdə müsbət təsire malikdir, bclə olan halda KOS-ların inkişaf etdirilməsi iqtisadiyyatın müxtəlif sektorlar və sub-sektorları üzrə əlavə dəyər zənciri yaradaraq vergituma obyektiini genişləndirməklə bütçə daxiləlmalarını müvafiq olaraq fiziki şəxslərin gəlir vergisi hesabına kompensasiya edilməsi bütçə gelirlərinin sabitliyini təmin etmə bilər. Nəticə etibarilə, KOS-ların inkişaf etdirilməsi həm bütçə gəlirlərinin şaxələndirilməsinə, həm də onun neftdən asılılığının azalmasına götrib çıxarar.

Azərbaycan iqtisadiyyatında KOS-ların təsviqi bütçənin vergi daxiləlmalarında istehlak vergilərinin payının azalda, fiziki şəxslərin gəlir vergisini artırma bilər. Nəzərə alsaq ki, bütçənin vergi daxiləlmalarında en yüksək çəkiyə malik olan ƏDV həm də en çox volatilliyyət sahibdir, belə olan halda istehlak vergilərinin bütçənin vergi daxiləlmalarında payının azaldılması və bu azalmanın müvafiq olaraq fiziki şəxslərin gəlir vergisi hesabına kompensasiya edilməsi bütçə gelirlərinin sabitliyini təmin etmiş olar.

Azərbaycan iqtisadiyyatına KOS-ların töhfəsi aşağı səviyyədədir. Lakin, ölkədə KOS-ların inkişaf etdirilməsi üçün güclü potensial imkanlar mövcuddur. Xüsusilə, emal sənayesinin zəif inkişaf etməsi və bu sahə üzrə bir çox məhsullara olan daxili tələbin idxlə vasitəsilə qarşılıqları KOS-ların inkişaf etdirilməsi istiqamətində zorluk yaratmışdır. Emal sənayesi üzrə KOS-ların inkişaf etdirilməsi yerli istehsalı təsviq etməklə idxlə əvvəzləmiş olar.

Dünya Bankının araşdırmlarına əsasən KOS-ları inkişaf etdirmək üçün onların maliyyə resurslarına çıxışını asanlaşdırmaq əsas şərtlərdənir. Azərbaycanda sahibkarlıq dəstək məqsədilə sahibkarlıq subyektlərinin güzəştli kreditlərdən faydallanması üçün dövlət tərofindən bir neçə fondlar yaradılsa da onlara ayrılan vəsaitlər zəruri səviyyədə deyil.

Beynəlxalq Maliyyə Korporasiyasının 128 ölkə üzrə apardığı tədqiqatda Azərbaycanda 2017-ci ildə ÜDM-in 13%-i miqdarında və ya 9 mlrd manatdan yuxarı MKOS-ların maliyyə resurslarına çatışmazlığı ehtimal olunur.

Azərbaycanda bütçə gəlirlərinin şaxələndirilməsi və onun sabitliyinin təmin edilməsi məqsədile aşağıdakılardan təklif olunur:

- Azərbaycanda KOS-ların inkişafını təmin etmək üçün onların maliyyə resurslarına çıxışlarını dəstəkləmək, o cümlədən kommersiya bankları tərofindən təklif olunan biznes kreditlərinin faiz dəreccələrinin aşağı endirilməsi;
- Kommersiya bankları tərofindən KOS-lara kreditlər verilən zaman girov qismində onların daşınar əmlaka üstünlük vermələrinin təsviqi;
- İpoteka və Kredit Zəmanət Fondu (Fond) təqdim etdiyi zəmanət mexanizmindən kiçik və orta sahibkarların faydalana bilməsi üçün tələb olunan girov şərtlərinin yüngülləşdirilməsi və ya girovun kredite nisbətinin minimum 40%, maksimum 80% olması, habelə zəmanətin kreditə nisbətinin 75%-dən 100%-qaldırılması və Fonda KOS-lar tərofindən ödənilən illik komissiyaların loğv edilməsi;
- Sahibkarlığın inkişaf Fondu və Aqrar Kredit və İnkışaf Agentliyi vasitəsilə verilən güzəştli kreditlərin miqyasının əhəmiyyətli səviyyədə artırılması;
- KOBİA tərofindən hər bir daxili bazar araşdırmasına görə çəkilən xərcin mikro, kiçik və orta sahibkarlıq subyektləri üzrə müvafiq olaraq 95%, 80% və 50%-nin güzəşt olunması;
- Ölkədə KOS-lar tərofindən yerli istehsalın təsviqi məqsədilə idxlə bazarı haqqında məlumatların təmin edilməsi üçün klasterlər və ya idxlə olunan məhsullar üzrə bazarin miqyasının KOBİA-nın rəsmi saytında dərc olunması;
- KOBİA tərofindən idxlə olunan aralıq məhsulların siyahısının tərtib olunması və mütəmadi olaraq KOS-lar üçün dərc olunması;

- KOS-ların yerli məhsullar üzrə xarici bazarlarda rəqabətqabiliyyətliliyini təmin etmək məqsədilə, qlobal bazarlarda deyişen tələblərə uyğun kompetensiyali işçi qüvvəsi bazasını formalasdırmaq; KOBİA tərofindən qlobal əmək bazarlarında baş verən yenilik və ya innovasiyalara uyğun trendlərin izlenilməsi və bu sahədə yeniliklərin Peşə Təhsili üzrə Dövlət Agentliyinə ötürülməsi, nəticədə peşə təhsilində qlobal bazarların tələblərinə uyğun ixтиisasların tədris edilməsi.

ƏDƏBİYYAT

1. Hafız Quliyev. (2018), “Bütçə gəlirlərinin şaxələndirilməsi və maliyyə sabitliyi”, Azərbaycanın Vergi Jurnalı, №2 (137).
2. Jan De Kok və b. (2011), “Do SMEs create more and better jobs?”, EIM Business & Policy Research, https://ec.europa.eu/growth/sites/growth/files/docs/body/do-smes-create-more-and-better-jobs_en.pdf
3. IFC (2010), “Scaling-Up SME Access to Financial Services in the Developing World”, G20 Seoulsummit, https://www.enterprise-development.org/wp-content/uploads/ScalingUp_SME_Access_to_Financial_Services.pdf
4. IFC (2017), “MSME Finance Gap”, Washington, D.C., <https://www.ifc.org/wps/wcm/connect/03522e90-a13d-4a02-87cd-9cc9a297b311/121264-WP-PUBLIC-MSMEReportFINAL.pdf?MOD=AJPERES&CVID=m5SwAQAA>
5. Lopez-Gonzalez, J. (2017), “Mapping the participation of ASEAN small- and medium-sized enterprises in global value chains”, OECD Trade Policy Papers, No. 203, OECD Publishing, Paris, <http://dx.doi.org/10.1787/2dc1751e-en>
6. Meghana Ayyagari, Thorsten Beck and Asli Demirguc-Kunt (2003). “Small and Medium Enterprises across the Globe: A New Database”. Policy Research Working Papers. <http://citeseerx.ist.psu.edu/viewdoc/download?doi=10.1.1.194.7081&rep=rep1&type=pdf>
7. OECD (2010), “SMEs, Entrepreneurship and Innovation” OECD Publishing, Paris, ISBN 978-92-64-08031-7 – №. 57299 2010
8. OECD (2017), “Enhancing the Contributions of SMEs in a Global and Digitalized Economy”, OECD Publishing, Paris, <https://www.oecd.org/mcm/documents/C-MIN-2017-8-EN.pdf>
9. OECD (2018), “Fostering greater SME participation in a globally integrated economy”, SME ministerial Conference, <https://www.oecd.org/ceo/smes/ministerial/documents/2018-SME-Ministerial-Conference-Plenary-Session-3.pdf>
10. OECD (2019), OECD SME and Entrepreneurship Outlook 2019, OECD Publishing, Paris, <https://doi.org/10.1787/34907e9c-en>.
11. OECD (2019), “Tax revenue trends in the OECD”, OECD Publishing, <https://www.oecd.org/tax/tax-policy/revenue-statistics-highlights-brochure.pdf>
12. Sefer Şener, Mesut Savrul, Orhan Aydin. “Structure of Small and Medium-Sized Enterprises in Turkey and Global Competitiveness Strategies”. Procedia - Social and Behavioral Sciences 150 (2014) 212 – 221
13. World Bank, (2008), Finance For All? A World Bank Policy Research Report, 2008, Washington.
14. World Bank (2015), "MSME Access to Finance Demand Survey in Azerbaijan", <https://www.worldbank.org/en/news/press-release/2015/05/12/world-bank-survey-assesses-small-and-medium-enterprises-access-to-finance-in-azerbaijan>
15. Azərbaycan Respublikası Vergilər Nazirliyi- <https://www.taxes.gov.az/az>
16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Normativ-hüquqi aktlarının vahid internet elektron bazası- <http://www.e-qanun.az/>
17. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi- <https://www.stat.gov.az/>
18. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkışafı Agentliyi- <http://smb.gov.az/>
19. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu- <https://mcgf.az/>

20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu-
<http://cdf.gov.az/>
21. Aqrar Kredit və İnkişaf Agentliyi- <http://akia.gov.az/>
22. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi-<http://iqtisadiislahat.org/>

Хафиз Элданиз оглы Гулиев
докторант, АГЭУ,
Министерство Налогов
Азербайджанской Республики

Роль развития малого и среднего предпринимательства в Азербайджане в диверсификации доходов бюджета

Резюме

В статье рассматривается диверсификация доходов бюджета в контексте развития малого и среднего предпринимательства (МСП). Была оценена важность диверсификации доходов бюджета в экономике Азербайджана, и было исследовано положительное влияние малых и средних предприятий на экономику и рост доходов бюджета. Была проанализирована текущая ситуация МСП в экономике Азербайджана, включая их долю в макроэкономических показателях, а также работу, проделанную государством по их продвижению. Был оценен доступ к финансовым ресурсам, который является ключевым фактором в развитии МСП. В результате был сделан ряд предложений по развитию МСП для диверсификации доходов бюджета.

Ключевые слова: диверсификация доходов бюджета, нефтяная зависимость, малый и средний бизнес, налоговые поступления, бюджетные расходы и доступ к финансовым ресурсам.

Hafiz Eldeniz Guliyev
PhD student, ASUE,
Ministry of Taxes of the Republic Azerbaijan

The role of development of small and medium-sized enterprises in budget revenue diversification

Summary

In this paper budget revenue diversification has been researched through the development of small and medium-sized enterprises (SMEs). In Azerbaijan economy the significance of budget revenue diversification has been evaluated and the positive impact of development of SMEs to economy and expansion of budget revenues is investigated. The current state of SMEs in Azerbaijan economy and their contributions to macroeconomic indicators and some policy actions taken by government regarding to encouragement of SMEs is examined. Access to finance of SMEs has been assessed as a key factor to development of them. Finally, in order to diversify budget revenues several recommendations have been given to develop SMEs.

Key words: budget revenue diversification, oil dependence, small and medium sized enterprises, tax revenues, budget expenditure, access to finance.